

## Naxçıvan MR-da yayılmış *Aegilops* L. növlərinin ekoloji-botaniki təhlili

M.E. Eldarov<sup>1\*</sup>, N.X. Əminov<sup>1</sup>, M. Van Slageren<sup>2</sup>

<sup>1</sup>AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq prospekti, 155, Bakı AZ1106, Azərbaycan;

\*E-mail: eldarov87@hotmail.com

<sup>2</sup>Millennium Toxum Bankı- Kyu Kral Botanika Bağları Tərəfdaşlığı, Wakehurst Place, Ardingly, West Sussex, RH17 6TN, Böyük Britaniya

Məqalədə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində *Aegilops* L. cinsi növlərinin yayılması ilə bağlı 2013-2014-cü illərdə təşkil olunmuş ekspedisiyalar haqqında məlumat verilmişdir. 14 marşrut üzrə *Aegilops* cinsinin 6 növünü (1 diploid, 5 tetraploid nümunə) təmsil edən 42 nümunədən ibarət toxum materialı və 58 nüsxə herbari materialı toplanılmış, nümunələrin ekoloji-coğrafi məlumatları qeyd olunmuş və deskriptor formaları üzrə qiymətləndirməsi aparılmışdır. Toplanma areallarının iqlim (dəniz səviyyəsindən hündürlüyü, yağıntının miqdarı (mm) və temperatur (°C)) göstəriciləri üzrə bioekoloji xüsusiyyətləri qeyd olunmuşdur.

**Açar sözlər:** *Aegilops* L., növ, ətraf mühit, müxtəliflik, bioekoloji xüsusiyyətlər

### GİRİŞ

*Aegilops* L. cinsi taxıllar fəsiləsinə (*Poaceae* L.) aiddir. Ədəbiyyatda bu cinsin mədəni buğdaların bəzi genomlarının (B və D) donoru olduğu göstərilir (Giles et al., 2006). Ümumiyyətlə, *Aegilops* növlərinin faydalı əlamətlərə malik olması (göbələk xəstəliklərinə və bəzi ziyanvericilərə davamlılıq), hibridləşmə yolu ilə onların mədəni buğdalarla köçürülməsinin müsbət nəticələr verməsi müəyyən olunmuşdur (Schneider et al., 2008).

Buğdada forma əmələgəlmə prosesini genişləndirmək məqsədi ilə, *Aegilops* növləri ilə (*Ae. tauschii*) tetraploid buğdalar arasında hibridləşmə aparılmaqla 42 xromosoma malik sintetik buğdalar yaradılmışdır. Bu isə öz növbəsində mədəni buğdalar ilə hibridləşmədə çox geniş forma əmələgəlmə prosesinə təkan verir (Əminov və Əliyeva, 2012). Bütün bunlar seleksiyada yeni sortların yaradılması üçün əsas xammaldır (Petersen et al., 2006).

Buğdada olduğu kimi, *Aegilops* cinsinə mənsub olan növlər də üç ploidlik dərəcəsinə ayrırlar: diploidlər ( $2n = 2x = 14$ ), tetraploidlər ( $2n = 4x = 28$ ) və heksaploidlər ( $2n = 6x = 42$ ) (Əminov və Əliyeva, 2012). Diploid növlər taksonomik cəhətdən morfoloji əlamətlərə görə asanlıqla fərqlənlər və həmin əlamətlərin diploid növlər daxilində variyasiyalığı məhduddur (Hammer, 1980; Slagren, 1994). *Aegilops* cinsi növləri yayılma arealları çox böyük olmaqla, Aralıq dənizi sahil boyunca və eləcə də, bir çox dağ və dağətəyi zonalarda (İran, İraq, Azərbaycan və s.) yayılmışlar (Karjagin, 1950; Zhukovski, 1928).

Naxçıvan MR zəngin flora ilə xarakterizə olunur. Ərazinin kəskin kontinental iqlimə malik olması, yağıntının azlığı, havanın quraq, yayın, qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutkalıq və fəsillər arasında tem-

peratur amplituda fərqiinin yüksək olması bitki örtüyünün formallaşmasına təsir göstərmiş və kserofit tipi bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Burada 2800-dən artıq ali bitki növünə rast gəlinir (Talibov və İbrahimov, 2010). Naxçıvan MR-in dağlıq ərazi olması bitki örtüyünün də aydın nəzərə çarpan zonalara ayrılmasına səbəb olmuşdur. Əsas ekosistemlərə yarımsəhra, kserofit ovucu, yüksək dağ çöl, subalp və alp çəmənlikləri ilə dağlar daxildir (Quliyev, 2014).

Qafqaz Florası kitabında Qrosheyim (Гросгейм, 1939) Qafqaz üzrə 8 növü və Azərbaycan Florası kitabında isə Karyaqin (Карягин, 1950) Azərbaycan üçün 7 *Aegilops* növünün olduğunu qeyd etmişdir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi özünəməxsus iqlimi, habelə, dənli bitkilərin yabanı nümayəndələrinin rəngarəngliyi, ərazinin müxtəlif təbii iqlim şəraitləri ilə xarakterizə olunur. Tədqiqat işinin əsas məqsədi *Aegilops* növlərinə aid olan nümunələrin yayılmasının mühit səraiti ilə əlaqəsini yoxlamaq və müxtəlif ekoloji ərazilərdə bu növlərin uyğunlaşma (adaptasiya) əlamətlərini daha yaxşı anlamaqdır. Digər tərəfdən, *Aegilops* növlərin ekoloji-coğrafi paylanması, onların toplanması, ekosistemin idarə edilməsi üçün informativ əhəmiyyət kəsb edir. Bu növlərin müxtəlif təbii forma və tiplərinin (biotiplərinin) tədqiqinin həyata keçirilməsi çox aktualdır. Bu baxımdan, Naxçıvanda təbii sərvətlərin əsaiini təşkil edən biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair səmərəli və yeni istiqamətlərdə elmi tədqiqatların aparılması böyük əhəmiyyətə malikdir.

### MATERIAL VƏ METODLAR

**Coğrafiyası və iqlimi:** Naxçıvan MR  $38^{\circ}51'$  -  $39^{\circ}47'$ - şimal en;  $44^{\circ}46'$  -  $46^{\circ}10'$  şərq uzunluğunda

yerləşir (Babayev, 1999). Ermənistan, Türkiyə və İran ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası Cənubi Qafqazın cənub-qərb hissəsində yerləşir.

*Relyefi:* Naxçıvan Muxtar Respublikası ərazisinin mütləq yüksəkliyinin amplituda fərqi 600 metrlə (Kotam yaxınlığında Arazın vadisi) 3906 metr (Qapıcıq zirvəsi) arasında dəyişir. Onun dəniz səviyyəsindən orta yüksəkliyi 1400 metrə bərabərdir. Burada temperatur minimum -32°C, maksimum temperatur isə +43°C olur.


*Materialların toplanılması:* 2013-2014-cü illərdə Naxçıvan MR-da *Aegilops* növlərinin mövcud vəziyyətinin (yayılması, ehtiyatları və s.) öyrənilməsi, toxum və herbari materiallarının toplanması məqsədilə ekspedisiyalar həyata keçirilmişdir. Toplanılacaq növlərinin ekoloji-botaniki tədqiqi məqsədilə ədəbiyyat materialları araşdırılaraq təhlil edilmişdir. İlkin nəticələr əsasında tədqiq olunan növlərin siyahısı hazırlanmış və orada hər bir növ üzrə morfoloji, sistematik, bioekoloji məlumatlar verilməklə, onların yayılması, vegetasiya müddətləri (çiçəkləmə və toxumvermə vaxtları) göstərilmişdir. Ədəbiyyat və herbari fondu materiallarının araşdırılması zamanı tədqiq olunan növlərin ekoloji xüsusiyyətləri və yayılma arealları haqqında məlumatlar əldə edilmişdir. Toxum və herbari materialları “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair qanun, fərmanlar, qərarlar, qaydalar, əsasnamələr 2 və 3 sayılı əlavələrinə

əsasən aparılmışdır (Əkpərov, 2014). Məqalədə marşrutlar üzrə göstərilən temperatur və yağışların miqdarı DİVA-Gis kompüter programındaki iqlim göstəricilərinə əsasən verilmişdir. Toplanılan materialların dəniz səviyyəsinə görə hündürlüyü, coğrafi eni və coğrafi uzunluğu Garmin eTrex 20 modelli GPS-lə ölçülümdür.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat ərazisinin geniş şəkildə öyrənilməsi üçün bir-birindən müəyyən məsafədə yerləşən və xarakterik xüsusiyyətləri ilə seçilən 14 dayanacaq seçilmiştir. Dayanacaqların hər birində xarakterik və dominant növlər müəyyənləşdirilmişdir. Toplanmış materialların yayılma arealları DİVA-Gis kompüter programı vasitəsilə hazırlanmış olan xəritədə göstərilmişdir (Şəkil 1).

Ekspedisiya marşrutlarının təyinini asanlaşdırmaq üçün ona kod verilmiş, bu koda toplanma yerlərinin nömrəsi əlavə edilmişdir. Tədqiqat rayonunun mürəkkəb relyefindən asılı olaraq iqlimi çox müxtəlifdir. Toplanılan növlərin ekoloji-botaniki və coğrafi təhlili deskriptorlar üzrə qiymətləndirilmişdir. Bitkinin elmi və yerli adı, coğrafi yayılması, çiçəkləmə və toxumlama vaxtları və s. məlumatlar bitki nümunələri haqda əlavə məlumatlarda göstərilmişdir (Cədvəl 1).



Şəkil. Naxçıvan MR ərazisindən toplanmış *Aegilops L.* növlərinin yayılma sahələri.

**Cədvəl 1.** Toplanmış bitki nümunələri haqda əlavə məlumatlar.

| Elmi adı                    | Yerli adı            | Coğrafi yayılması   | Cicək və toxum vermə  | Toplandığıyerin kodu  |
|-----------------------------|----------------------|---|-----------------------|---|
| <i>Ae. biuncialis</i> Vis.  | İkidüyməli buğdayiot | Qafqaz, Orta Asiya, Aralıq dənizi ölkələri                                | Aprel-May<br>May-İyul | M <sub>34</sub> , M <sub>44</sub> , M <sub>46</sub> , M <sub>48</sub> , M <sub>49</sub> M <sub>52</sub> , M <sub>53</sub>   |
| <i>Ae. columnaris</i> Zhuk. | Tacvari buğdayiot    | Qafqaz, Kiçik Asiya, Suriya, İran   | Aprel-May<br>May-İyul | M <sub>48</sub> , M <sub>49</sub> , M <sub>52</sub> , M <sub>53</sub>   |
| <i>Ae. cylindrica</i> Host  | İsvanevi buğdayiot   | Qafqaz, Orta Asiya, Şərqi , Aralıq dənizi ölkələri, Cənubi və Orta Avropa | Aprel-May<br>May-İyul | M <sub>34</sub> , M <sub>43</sub> , M <sub>45</sub> , M <sub>49</sub> , M <sub>50</sub> , M <sub>51</sub> , M <sub>52</sub> , M <sub>53</sub> , M <sub>77</sub>                   |
| <i>Ae. tauschii</i> Coss.   | Vizviz buğdayiot     | Qafqaz, Orta Asiya, Aralıq dənizi ölkələri, Kiçik Asiya, İran, Himalay    | Aprel-May<br>May-İyun | M <sub>34</sub> , M <sub>35</sub> , M <sub>49</sub> , M <sub>51</sub> , M <sub>52</sub> , M <sub>53</sub> , M <sub>77</sub>   |
| <i>Ae. triuncialis</i> L.   | Üçdüyməli buğdayiot  | Qafqaz, Orta Asiya, Aralıq dənizi ölkələri                                | Aprel-May<br>May-İyul | M <sub>34</sub> , M <sub>43</sub> , M <sub>44</sub> , M <sub>47</sub> , M <sub>48</sub> , M <sub>49</sub> , M <sub>50</sub> , M <sub>51</sub> , M <sub>52</sub> , M <sub>53</sub> |
| <i>Ae. crassa</i> Boiss.    | İri buğdayiot        | Orta Asiya, İran, İraq, Livan, Turkiyə                                    | Aprel-May<br>May-İyul | M <sub>43</sub>   |

**Cədvəl 2.** Tədqiqat və toplanma yerlərinə dair ekoloji məlumatlar

| Toplandığı yerin kodu    | Toplanma yeri             | Hündürlük (m) | Yağınının miqdarı (mm) | Temperatur (°C)   |                   |                 | Coğrafi enlik və uzunluq        |
|--------------------------|---------------------------|---------------|------------------------|-------------------|-------------------|-----------------|---------------------------------|
|                          |                           |               |                        | T <sub>min1</sub> | T <sub>max7</sub> | T <sub>oi</sub> |                                 |
| Az14OrT_M <sub>34</sub>  | Ordubad r., Tivikəndi     | 1800          | 438                    | -8.4              | 27.2              | 8.5             | N 39° 08'16.20" E 45° 52'55.76" |
| Az14OrK_M <sub>35</sub>  | Ordubad r., Kotam kəndi   | 644           | 324                    | -4.4              | 31.7              | 12.8            | N 38° 53'05.97" E 46° 03'17.63" |
| Az14BbP_M <sub>43</sub>  | Babək r., Payız kəndi     | 1304          | 322                    | -7.3              | 31.8              | 11.2            | N 39° 24'46.89" E 45° 23'12.47" |
| Az14BbV_M <sub>44</sub>  | Babək r., Vayxır kəndi    | 1250          | 342                    | -7.1              | 31.4              | 11.2            | N 39° 22'09.09" E 45° 30'42.20" |
| Az14CuG_M <sub>45</sub>  | Culfa r., Gal kəndi       | 1052          | 374                    | -6.9              | 30.3              | 10.8            | N 39° 07'28.69" E 45° 45'50.26" |
| Az14ShY_M <sub>46</sub>  | Şahbuz r., Yaylaqlı kəndi | 1153          | 367                    | -7.7              | 29.9              | 10.1            | N 39° 21'45.10" E 45° 31'20.58" |
| Az14ShM_M <sub>47</sub>  | Şahbuz r., Mərəlik kəndi  | 1098          | 342                    | -7.1              | 31.4              | 11.2            | N 39° 23'43.32" E 45° 32'21.21" |
| Az14Ord_M <sub>48</sub>  | Ordubad r. Üstüpü kəndi   | 965           | 327                    | -5.7              | 31.9              | 12.2            | N 39° 01,617' E 45° 48,907'     |
| Az14OrB_M <sub>49</sub>  | Ordubadr., Biləv kəndi    | 1255          | 386                    | -7                | 29.6              | 10.3            | N 39° 04,422' E 45° 49,877'     |
| Az14Bbk_M <sub>50</sub>  | Babək rayonu              | 942           | 287                    | -5.9              | 33.6              | 12.8            | N 39° 04,506' E 45° 34,258'     |
| Az14Nkch_M <sub>51</sub> | Babək r., Xətai kəndi     | 944           | 281                    | -6.5              | 34.3              | 12.8            | N 39° 15,516' E 45° 25,195'     |
| Az14ShN_M <sub>52</sub>  | Şahbuz r., Nursu kəndi    | 1098          | 419                    | -8.3              | 28                | 8.8             | N 39° 23,858' E 45° 40,031'     |
| Az14ShM_M <sub>53</sub>  | Şahbuz r., Mahmudoba      | 1330          | 388                    | -7.6              | 29.6              | 10.0            | N 39° 24,799' E 45° 37,017'     |
| Az15Ord_M <sub>77</sub>  | Naxçıvan Ordubad          | 1914          | 429                    | -8.3              | 27.4              | 8.7             | N 39° 06,421' E 45° 54,722'     |

*Aegilops* növlərinin topografiq və iqlim göstəriciləri üzrə (*Max* və *Min* hündürlük, *Max* və *Min* yağınının miqdarı (mm), *Max* və *Min* temperatur (°C) *T<sub>min1</sub>* / *T<sub>max7</sub>*, *Max* və *Min* orta illik temperatur (°C), əsas iqlim tipləri, torpaq tipləri və ekoloji qiymətləndirməsi) aparılmışdır. Toplanma yerlərinə dair ekoloji məlumatlar - coğrafi enlik və uzunluq dairələri, dəniz səviyyəsindən hündürlük, temperatur (*T<sub>min1</sub>* - yanvar ayı üzrə minimum temperatur, *T<sub>max7</sub>* - iyul ayı üzrə maksimum temperatur və *T<sub>oi</sub>* - orta illik temperatur), illik yağınının miqdarı və s. haqda məlumatlar verilmişdir (Cədvəl 2).

Həmçinin, toplanılan materialda yamacın xüsusiyyəti, əldəetmə mənbəyi, ana suxur, relyef, torpağın mexaniki tərkibi, toplanma ərazisinin sahəsi müəyyənləşdirilərək, deskriptor forması üzrə qiymətləndirmə aparılmışdır (Cədvəl 3).

Beləliklə, Naxçıvan MR-in müxtəlif əraziindən *Aegilops*dan 1 diploid üzrə 42 nümunə, 5 - tetraploid toxum materialı və 58 nüsxə herbari

materialı toplanmışdır. 14 marşrut üzrə tədqiqat ərazisinin ekoloji xarakteri qeyd edilmiş, toplanan bitki nümunələri AMEA Genetik Ehtiyatlar İnstitutunda müvafiq qaydalara uyğun saxlanılır.

Sistemik təsnifata görə qeyd olunan Naxçıvan MR-da 6 *Aegilops* növünün yayıldığı müəyyən edilmişdir. Ən az rast gəlinən *Ae. crassa*, və *Ae. columnaris* növləri olmuşdur. Bəzi növlər üçün yeni yayılma arealları müəyyən edilmişdir. *Ae. tauschii* növünün iki yarımnövü *subsp. tauschii*və *subsp. strangulata* (Eig) Tzvel. müəyyən olunmuşdur. Şahbuz rayonunun Nursu və Mahmudoba kəndləri ərazisində toplanılmışdır. Jukovski (1928) *Ae. cylindrica* növünü Azərbaycanın Naxçıvan bölgəsində yayılmış bir yarımnövə *subsp. aristulata* Zhuk. təmsil olunduğunu göstərmüşdür. Lakin prof. Əminovun MR-ya çoxsaylı ekspedisiyaları nəticəsində həmin yarımnövün tüklü - var. *prokhanovii* və tüksüz - var. *cylindrica* variasialarını toplamışdır.

**Cədvəl 3.** Deskriptor formasi üzrə qiymətləndirmə

| Toplanma<br>yerin kodu   | Toplandığı<br>rayonun adı | Yamacın<br>cəhəti | Əldəetmə<br>mənbəyi | Ana<br>süxur | Relyef | Torpağın<br>mexaniki<br>tərkibi | Toplanma<br>ərazisinin<br>sahəsi |
|--------------------------|---------------------------|-------------------|---------------------|--------------|--------|---------------------------------|----------------------------------|
| Az14OrT_M <sub>34</sub>  | Ordubad r., Tivikəndi     | SE                | RS, S               | C            | R 4    | SA, OT                          | 2                                |
| Az14OrK_M <sub>35</sub>  | Ordubad r., Kotam kəndi   | S                 | RS, GR              | B, SA        | R 4    | SA, GR                          | 3                                |
| Az14BbP_M <sub>43</sub>  | Babək r., Payız kəndi     | SW                | GR, SP              | B, C         | O 5    | LO, GR                          | 3                                |
| Az14BbV_M <sub>44</sub>  | Babək r., Vayxir kəndi    | SW                | PA, RS              | C            | O 5    | SL, GR                          | 2                                |
| Az14CuG_M <sub>45</sub>  | Culfa r., Gal kəndi       | S                 | GR, PA              | C            | U 3    | SA, LO                          | 2                                |
| Az14ShY_M <sub>46</sub>  | Şahbuz r., Yaylaqlı kəndi | SE                | BY, FM              | B            | U 3    | SA, ST, GR                      | 2                                |
| Az14ShM_M <sub>47</sub>  | Şahbuzr., Mərəlik kəndi   | S                 | RS                  | B            | L 2    | GR, SL                          | 3                                |
| Az14Ord_M <sub>48</sub>  | Ordubad r. Üstüpü kəndi   | E                 | RS                  | C            | R 4    | CY, GR, OT                      | 3                                |
| Az14OrB_M <sub>49</sub>  | Ordubad r., Biləv kəndi   | E                 | RS, WS              | C, SA        | L 2    | SA, LO, GR                      | 5                                |
| Az14Bbk_M <sub>50</sub>  | Babək rayonu              | W                 | PA, SP              | B            | L 2    | SA, GR, ST                      | 4                                |
| Az14Nkch_M <sub>51</sub> | Babək r., Xətai kəndi     | F                 | RS, SP              | OT           | U 3    | SA, LO, ST                      | 3                                |
| Az14ShN_M <sub>52</sub>  | Şahbuz r., Nursu kəndi    | F                 | GR, RS              | SA           | L 2    | SA, GR, ST                      | 5                                |
| Az14ShM_M <sub>53</sub>  | Şahbuz r., Mahmudoba      | SW                | PA, DI              | B            | R 4    | SA, GR, ST                      | 3                                |
| Az15Ord_M <sub>77</sub>  | Naxçıvan Ordubad          | SE                | DI, GR              | B, C         | O 5    | SC, LO                          | 3                                |

**Yamacın xüsusiyyəti:** E – şərq; SE – şimal-şərq; F – düz yer; N – şimal; S – cənub; W – qərb; SW – şimal-qərb.

**Əldəetmə mənbəyi:** A – şumlanmış torpaq; AC – mədəni bitki; DI – pozulmuş; FO – meşə; PA – otlaq; PE – qoruq; RS – yolun kənarı; WL – meşə zolağı və ya kənarı; BY – həyətyanı sahə; CM – market, bazar; FM – sahəkənarı; FS – anbar; GR – çəmən; IN – təşkilat; LM – yerli bazar; OR – meyva bağı; SP – əkin otağı; TR – xırman; WS – çaykənarı, vadı.

**Ana süxur:** B – qarışq; C – daşlıq; SA – qumdaşı; Lİ – əhəngdaşı, dolomit; L – qranit; AL – allüvi; BA – bazalt (vulkanik süxur); OT – digər.

**Relyef:** E 6 – dik yamac 30% +; L 2 – düzən 0-3%; O 5 – dağətəyi 16-30%; R 4 – təpəlik 8-16%; U 3 – dalğalı 3-8%; 7 – kəskin parçalanmış.

**Torpağın mexaniki tərkibi:** SA – qumlu; CA – əhəngli; CL – yağılı-gilli; CY – giltorpaq; LO – giləçəli; GR – çıraqıl; HO – yüksəkhumuslu; SL – qumluca; ST – daşlıq; SC – qumlu-gilli; SI – alluvı, lıl; OT – digər.

**Toplanma ərazisinin sahəsi:** 1 – 1m<sup>2</sup>; 2 – 1-10m<sup>2</sup>; 3 – 10-100m<sup>2</sup>; 4 – 100-1000m<sup>2</sup>; 5 – >1000m<sup>2</sup>.

Ordubad rayonunun Biləv kəndi, Gilan çayıının sağ və sol sahili, Şahbuz rayonunun Mahmudoba və Nursu kəndi ərazilərində sahəsi 3000 m<sup>2</sup> çox olan məsafədə (M49 və M52 nömrəli marşrutlar üzrə) *Aegilops*-un 5 növü *Ae. biuncialis*, *Ae. columunaris*, *Ae. cylindrica*, *Ae. tauschii*, *Ae. triuncialis*eyni arealdan toplanılmışdır. Ədəbiyyat məlumatlarına əsasən, Qandilyan (1987) Ordubad rayonu Gilan çayıının sağ sahilində *Ae. umbellulata* nümunərinin ağ və qara rəngli formalarını *Ae.umbellulata* subsp. *transcaucasica* Dorof. et Miguschov. [=forma *girdmanica* Must. et Amilov] növünün (*var. transcaucasica*) və daha az təsadüf edilən qara rəngli (*var. tuluni* Gandil. et Harut) növü toplamışdır. 2007-2014 illər ərzində Biləv kəndində Əminovun iştirakı ilə aparılmış ekspedisiyalarda ağ və qara rəngli *Ae.umbellulata* növlərinə rast gəlinməmişdir.

Tədqiqat ərazilərindən (marşrutlar üzrə) toplanılan *Aegilops* növlərinin iqlim göstəriciləri üzrə bioekoloji xüsusiyyətləri müəyyən olunmuşdur. *Min* hündürlük üzrə Babək rayonunda *Ae. triuncialis* (644 m), *Max* hündürlük üzrə Ordubad rayonun şimal hissəsindən *Ae. tauschii*, *Ae. triuncialis*, *Ae. cylindrica* (1914 m) və Ordubad rayonu Tivi kəndindən *Ae. tauschii*, *Ae. cylindrica*, *Ae. triuncialis* (1800 m) toplanılmışdır.

Orta illik yağışının miqdarı üzrə qiymətləndirmə aparılmış və müəyyən olunmuşdur ki, *Min* yağıntı üzrə *Ae. tauschii*, *Ae. cylindrica*, *Ae. triuncialis* (281 mm) Babək rayonu Xətai kəndi yaxınlığında ərazidən, *Max* yağıntı üzrə isə *Ae. tauschii*, *Ae. cylindrica*, *Ae. triuncialis*, *Ae. biuncialis* (438 mm) Tivi kəndi ərazisindən toplanılmışdır.

Temperaturun aşağı olduğu ən soyuq yanvar ayı üzrə *Min* - Ordubad rayonu Tivi kəndindən (-8.4 °C), Şahbuz rayonu Nursu kəndi ərazisindən *Ae. columunaris*, *Ae. tauschii*, *Ae. cylindrica*, *Ae. biuncialis*, *Ae. triuncialis* (-8.3 °C) rast gəlinmişdir. Ən isti *Max*, iyul ayı üzrə isə Babək rayonu Xətai kəndi ətrafindan *Ae. tauschii*, *Ae. cylindrica*, *Ae. biuncialis*, *Ae. triuncialis* (34.3 °C) və Babək rayonu ərazisindən *Ae. triuncialis* (33.6 °C) toplanılmışdır. *Min* orta illik temperatur Ordubad rayonu Tivi kəndində (8.5 °C) və Şahbuz rayonunun Nursu kəndində (8.8 °C), *Max* orta illik Babək rayonu, Babək rayonu Xətai kəndi və Şahbuz rayon Nursu kəndində (12.8 °C) olmuşdur.

Növlərin yayılması və onların abiotik streslərə davamlılığı növ ilə mühit arasında qarşılıqlı əlaqələr təhlil edilmiş və göstərilmişdir ki, diploid növlərdən *Ae. tauschii*, tetraploid növlərdən isə *Ae. cylindrica*, *Ae. triuncialis*-in daha yüksək adaptivlik potensialına malikdirlər.

## ƏDƏBİYYAT

- Babayev S.Y.** (1999) Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 298 s.
- Əkpərov Z.İ.** (2014) Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair. Qanun, fərmanlar, qərarlar, qaydalar, əsasnamələr. Bakı: Təknur, 168 s.
- Əminov N.X., Əliyeva A.C.**(2012) *Aegilops* L. və *Triticum* L. cinsləri arasında qarşılıqlı genetik münasibətlər. Bakı: Elm, 480 s.
- Quliyev Ə.G.** (2014) Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi. Naxçıvan: Əcəmi, 168 s.
- Talibov T.H., İbrahimov Ə.S.** (2010) Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ı. Cild 2: Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər. Naxçıvan: Əcəmi, 676 s.
- Гроссгейм А. А.** (1939) Флора Кавказа. Т. I.
- Карягин.** (1950) Флора Азербайджана. Bakı: AH Azərb CCP, I: 334-339
- Eig A.**(1929) Monographisch-kritische Übersicht der Gattung *Aegilops*. *Feddes Repert. Beih.*,**55**:1-228, **Tab. I-XVIII**
- Gandilyan PA, Harutunyan MG** (1987) New information about *Aegilops umbellulata* Zhuk. in Subcaucasus. *Biol. J. Armenia*,**40(6)**:475-478.
- Giles R.J., Brown T.A. (2006) GluDy** (2006)

Allele variations in *Aegilops tauschii* and *Triticum aestivum*: implications for the origins of hexaploid wheats. *Theor. Appl. Genet.*,**112**: 1563-1572.

**Hammer K.** (1980) Vorarbeiten zur monographischen darstellung von wildpflanzensortimenten: *Aegilops* L. *Die Kulturpflanze*, **28(1)**: 33-180.

**Petersen, G., Seberg, O., Yde, M., Berthelsen K.** (2006) Phylogenetic relationships of *Triticum* and *Aegilops* and evidence for the origin of the A, B, and D genomes of common wheat (*Triticum aestivum*). *Molecular phylogenetics and evolution*, **39(1)**: 70-82.

**Schneider A., Molnár I., Molnár-Láng M.** (2008) Utilisation of *Aegilops* (goatgrass) species to widen the genetic diversity of cultivated wheat. *Euphytica*, **163(1)**: 1-19.

**vanSlageren M.W.**(1994) Wild wheats: A monograph of *Aegilops* L. and *Amblyopyrum* (Jaub. & Spach) Eig. (*Poaceae*). *Wageningen Agric. Univ. Pap.*,**94(7)**:i-xiv, 1-512 (joint publication of Wageningen Agricultural University, the Netherlands, and the International Center for Agricultural Research in the Dry Areas (ICARDA), Aleppo, Syria)/

**Zhukovski P.M.** (1928) Critical-systematic revision of species from genus *Aegilops*. *Trudy Prikl. Bot. Gen. Sel.*(Leningrad)**28(I)**:417-508.

## Эко-Ботанический Анализ Видов *Aegilops* L. В Нахчыванской АР

**М.Е. Ельдаров<sup>1</sup>, Н.Х. Аминов<sup>1</sup>, М. Ван Слагэрэн<sup>2</sup>**

<sup>1</sup>Институт генетических ресурсов НАНА

<sup>2</sup>Проект «Семенной банк тысячелетия - Королевские ботанические сады Кью», Великобритания

В статье приводятся результаты экспедиций, проведенных за 2013-2014 гг. с целью исследования распространения видов рода *Aegilops* L. на территории Нахичеванской АР. По 14 маршрутам были собраны 42 образца семенного материала и 58 образцов гербарного материала, представляющих 6 видов эгилопса (1 диплоидный и 5 тетраплоидных вида). Были отмечены эко-географические данные собранных образцов и проведена оценка по дескрипторным формам. Биоэкологическая оценка ареалов сбора образцов проведена по таким показателям как высота над уровнем моря, количество осадков (мм) и температура (°C).

**Ключевые слова:** *Aegilops* L., вид, окружающая среда, разнообразие, биоэкологические особенности

Naxçıvan MR-da yayılmış *Aegilops L.*

## Eco-Botanical Diversity Of *Aegilops L.* species In Nakhchivan AR

M.E.Eldarov<sup>1</sup>, N.Kh. Aminov<sup>1</sup>, M. van Slageren<sup>2</sup>

<sup>1</sup> Institute of Genetic Resources, ANAS

<sup>2</sup> Millennium Seed Bank Partnership - Kew Royal Botanic Gardens, Great Britain

The article presents the results of expeditions for studying the species distribution of genus *Aegilops L.* in the territory of the Nakhchevan Autonomous Republic (Azerbaijan) carried out during the years 2013-2014. On 14 routes 42 seed samples and 58 samples of the herbarium material, representing 6 species of *Aegilops* (1 diploid and 5 tetraploid species) were collected. Eco-geographic data of the collected material were recorded, and the material was evaluated on the basis of descriptors. Bioecological assessment of collection areas was carried out on the basis of indicators such as the height above sea level, precipitation (mm) and temperature (°C).

**Key words:** *Aegilops L.*, species, environment, diversity, bioecological features